

**Gəncə şəhər MKS-nin fonduna 2012-ci ilin I rübündə daxil olan
yeni kitabların annotasiyalı bibliografik
göstəricisi №1(yanvar - mart)**

Yeni kitablar: annotasiyalı bibliografik göstərici. 2012, №1 .-
Gəncə, 2012.-14 s.

Göstəricidə 2012-ci il yanvar – mart aylarında Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin fonduna daxil olan və Elektron kataloqa (EK) salınmış yeni kitabların annotasiyalı bibliografik təsviri verilmişdir.

Göstərici Kitabxana Bibliografiya Təsnifatının şöələrinə uyğun olaraq dillər üzrə tərtib olunmuşdur.

MÜNDƏRİCAT

- 2 Təbiət elmləri**
- 4 Kənd və meşə təsərrüfatı**
- 5 Səhiyyə. Tibb elmləri**
- 6/8 İctimai və humanitar elmlər**
- 60.6 Statistika**
- 63 Tarix. Tarix elmləri**
- 65 İqtisadiyyat. İqtisadi elmlər**
- 67 Hüquq. Hüquq elmlər**
- 71 Mədəniyyət. Mədəniyyətşünaslıq**
- 84 Bədii ədəbiyyat (əsərlər)**
- 85 İncəsənət. Sənətşünaslıq**
- 86 Din. Mistika. Azad fikirlilik**
- 87 Fəlsəfə**
- 88 Psixologiya**
- 91 Bibliografik vəsaitlər**

Təbiət elmləri:

22.16

İ-14 İbadov, Nadir. Vektorial analiz. - Gəncə : [s. n.], 2012. - 257 s.

Annotasiya: Adətən "Vektorial analiz" texniki universitetlərin tələbələri üçün nəzərdə tutulur. Lakin "Vektorial analiz" universitetlərdə tədris edilən riyaziyyat kursunun bir hissəsi olduğu üçün bu kitabdan universitetlərin riyaziyyat, fizika və mühəndislik ixtisaslarında təhsil alan bakalavr, magistr və doktorantura tələbələri də istifadə edə bilər.

Cəmi: 3 : Durduğu yer: AB (1), OZ (1), F2 (1)

26.3(7Coe)я73

B16 Bağirov, Hüseyn . Cənubi Amerikanın geologiyası : (dərs vəsaiti). - Bakı : Ziya, 2011. - 288 s.

Annotasiya: Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyasının təşkilatçılığı ilə dünyanın daha bir uca nöqtəsinə- And dağının zirvəsinə yüksəliş zamanı əldə edilmiş elmi xarakterli zəngin məlumatların, eləcə də Azərbaycan-Cənubi Amerika Elmi Ekspedisiyasının materikdə apardığı geoloji tədqiqatların nəticələri üzərində elmi araşdırmaların nəticəsi olan kitab bu mövzuda ana dilimizdə ilk dəfə tərtib olunmaqla aidiyyətli sahənin mütəxəssisləri, ali məktəb tələbələri, eləcə də geniş oxucu auditoriyası üçün nəzərdə tutulmuşdur.

Cəmi:9 :Durduğu yer: AB (1), OZ (1), F1 (1), F2 (1), F3 (1), F4 (1), F5 (1), F6 (1), F7 (1)

26.89(4Hop)

H47 Heyerdal, Tur. Adəmin izləri ilə, xatirələr.- İstanbul : Azərbaycan İnterneyşi, 2011. - 312 s.

Annotasiya : Tur Heyerdalın ilkin əhali miqrasiyalarının hazırkı Azərbaycan ərazisindən Skandinaviya istiqamətində həyata keçirildiyinə dair fikirlərinin yer aldığı ilk məqaləsi də daxil olmaqla, 1995- ci ildən etibarən ingilis dilində "Azərbaycan İnterneyşnl" jurnalında çap edilmişdir . Bu məqalələr Azərbaycan dilində ilk dəfə Heyerdalın Azərbaycana səfərləri ilə bağlı şəkillərə illüstrasiya olunmuş bu kitabda çap edilib. Bu kitab, elmi ensiklopediyalar və tədqiqatlara həsr edilmiş nəşrlər silsiləsinə aiddir. VII Kitab-Tədqiqat silsiləsi Qərb Universiteti və "Azərbaycan İnterneyşnl" jurnalının dəstəyi ilə çap edilmişdir.

26.89(4Hop)

H 47 Thor Heyerdahl : Beyond Borders, Beyond Seas : Links to Azerbaijan = Tur Heyerdal: sərhədləri aşaraq, dənizləri aşaraq : Azərbaycanla əlaqələr . - Bakı : Azerbaijan International, 2011. - 188 s.

Cəmi: 3 : Durduğu yer: AB (1), OZ (1), F1 (1)

Annotasiya : Norveç etnoqrafı, arxeoloqu və səyyahı Tur Heyerdalın bu kitabı onun Azərbaycan dilidə tərcümə olunmuş ilk kitabıdır . Bu kitab, elmi ensiklopediyalar və tədqiqatlara həsr edilmiş nəşrlər silsiləsinə aiddir .

28.5

H 95 Hümbətov, Hümbət Sərxoş oğlu. Həna (Lawsonia) : monoqrafiya). - Bakı : ADAU, 2011. - 145 s.

Annotasiya: Monoqrafiyada həna bitkisinin (Lawsoniyanın) becərmə texnologiyası, torpağın təbii münbitliyinin qorunmasının əsasları, seleksiya və toxumçuluq məsələləri, biçilmə və qurudulma texnologiyasının təkmilləşdirilməsi və s. ətraflı şərh edilmişdir. Tədqiqatdan bu nəticəyə gəlinir ki, həna bitkisi yerli şəraitdə becərilib istehsal edilsə, xaricdən respublikaya həna tozu gətirilməsi məhdudlaşar, bu bitkinin becərməsi ilə məşğul olan fermer təsərrüfatlarının və iş adamlarının iqtisadi göstəriciləri yaxşılaşır.

Cəmi:1: Durduğu yer: OZ(1)

Kənd təsərrüfatı:

41я73

H91 Hümbətov, H. S. Texniki Bitkilər. - Bakı : Aytac, 2010. - 415 s.

Annotasiya: Dərslidə texniki bitkilərinin becərmə texnologiyası geniş şərh edilmişdir. Torpaqlardan səmərəli istifadə etmə qaydaları, düzgün əkinçilik sistemlərinin tətbiqi, texnoloji məsələlərin bazası, hər bir bitkinin müasir tələblərlə becərməsi, məhsulun yığım texnologiyasının dünya standartlarına uyğun olan formaları işıqlandırılmışdır.

Cəmi:1 :Durduğu yer: OZ (1)

Tibb. Səhiyyə:

57.1.51.1

A99 Azərbaycanda qadınların reproduktiv sağlamlığının ətraf mühitin təsirindən asılılığı. - Bakı : "Nafta-Press", 2011. - 194 s.

Cəmi:10:Durduğu yer:AB (1), OZ (1), F1 (1), F2 (1), F3 (1), F4 (1), F5 (1), F6 (1), F7 (1), F8 (1)

Annotasiya : Kitabda müasir ekoloji böhran nəticəsində ətraf mühitdə yaranan problemlər, respublikamızda müxtəlif ekoloji şəraitlər fonunda reproduktiv sağlamlığın dəyişməsi, Azərbaycanın bu günkü ekoloji durumu, ekoloji cəhətdən gərgin zonaları, ekoloji vəziyyətin əhalinin sağlamlığına mənfi təsiri geniş şərh edilib. Təqdim olunan informasiya elmi dəlillərə əsaslanır və ətraf mühitin sağlamlığa təsiri məsələlərini işıqlandırır.

Kitab akuşer-ginekoloqlar, ailə həkimləri, əhaliyə tibbi xidmət göstərən digər səhiyyə işçiləri üçün nəzərdə tutulmuşdur.

Tarix:

63.3(5Aze)635.4

Ə18 Əbdülsəlimzadə, Qüdrət. 20 yaşlı Yanvar. - Bakı : Şirvanəşr, 2010. - 396 s.

Durduğu yer: Cəmi 1 : OZ (1)

Annotasiya: Kitab Azərbaycan xalqının uzun illər apardığı azadlıq mübarizəsi tarixi yolunun yeni bir oyanış mərhələsi kimi səciyyələnən 20 yanvar faciəsindən həm də milli oyanış və özünü dərk etmə xarakteri, nikbin faciəmizin 20-ci ildönümü ilə əlaqədar nəşr olunub. Kitabın müəllifi milli azadlıq hərəkatının iştirakçılarından biri kimi 1990-ci il Qanlı Yanvar faciəsi Şəhidlərinin dəfnini təşkil etmiş İctimai Komissiyanın sədri olmuşdur. Kitab müəllifin bu mövzuda yazdığı ikinci kitabdır.

63.3

H62 Həsənov, Zaur Həsən oğlu. Çar Skiflər : çar skiflərin və qədim oğuzların etno-dil eyniləşdirilməsi: monoqrafiya / Z. H. Həsənov ; rəs. E. Məmmədov ; Bakı Dövlət Universiteti. - 2-ci nəşr. - 2005 : "Əbilov, Zeynalov və oğulları", Bakı. - 480 s.

Cəmi: 1 : Ab (1)

İqtisadiyyat:

65я2

Q 25 Qasımov, Fərman Hüseyn oğlu. İqtisadi terminlər tezaurusu. - Bakı : "Elm və təhsil", 2011. - 156 s.

Bu kitab AMEA Elmi İnnovasoyalar Mərkəzinə daxil olmuş elmi-texniki və informasiya sənədləri əsasında hazırlanmışdır, cəmi 870 termini əhatə edir və informasiya axtarışında istifadə üçün nəzərdə tutulmuşdur.

Cəmi : 1 : Durduğu yer: OZ (1)

65.261.4(5Aze)

M 96 Müstəqil Azərbaycanın vergi sistemi - 20 il : 1991 - 2011.- Bakı :n. y., 2011. - 207 s.

Cəmi:1 :Durduğu yer: O/Z (1)

Annotasiya : Bu kitabda müstəqil Azərbaycanın vergi sisteminin tarixi və inkişaf mərhələləri öz əksini taəmişdir . Kitab Azərbaycanın müstəqil dövlətçiliyini, onun iqtisadi suverenliyinin əsas dayaqlarından olan çevik və səmərəli vergi sisteminin tarixini tədqiq edənələr, bu sistemdə aparılan islahatlar və onların nəticələri, vergi xidməti orqanlarının fəaliyyət istiqamətləri ilə yaxından tanış olmaq istəyən oxucular tərəfindən maraqla qarşılanacaqdır.

Hüquq. Hüquq elmləri:

67.402 (5Aze)

D 83 Dövlət rüsumu haqqında. Azərbaycan Respublikasının qanun : 1 dekabr 2011-ci il tarixədək olan əlavə dəyişikliklərlə. - Bakı : Hüquq ədəbiyyat, 2011. - 75 s.

Cəmi 5 : Durduğu yer Ab (1), O|Z (1), F1 (1), F2 (1), F7 (1)

Annotasiya : Dövlət Rüsumu haqqında Azərbaycan Respublikasının qanununda 1 dekabr 2011-ci il tarixədək olan əlavə və dəyişikliklər verilib. Qanun 2 fəsil 35 maddədən ibarətdir.

67.404(5Aze)

V 62 Vətəndaşların müraciətlərinə baxılması qaydası haqqında Azərbaycan Respublikasının qanunu. Dövlət hakimiyyəti orqanlarında, idarə, təşkilat və müəssisələrində kargüzarlığın aparılmasına dair Təlimat : 20 yanvar 2012 - ci il tarixədək olan əlavə və dəyişikliklərlə. - Bakı : Hüquq ədəbiyyat, 2012. - 64 s

Cəmi: 5 :Durduğu yer: AB (1), OZ (1), F1 (1), F2 (1), F7 (1)

Mədəniyyət:

71.0

M51 Məmmədəliyeva, Sevdə. Qloballaşma dövründə mədəniyyətin fəlsəfi aspektləri / S. Məmmədəliyeva ; O. Qəbələli. - 2006 : Nurlar, Bakı. - 224 [1] s. ; 20.6 sm. - Bibloqr.: 206-222 s.

Annotasiya: Kitab qloballaşma dövründə Azərbaycan mədəniyyətinin inkişafının fəlsəfi dərkinə həsr edilmişdir. Kulturologiyanın nəzəri məsələləri azərbaycan, rus, türk mədəniyyətlərinin qarşılıqlı əlaqələri, onların tarixi, mənəvi və metodoloji əlaqələri kontekstində açıqlanır. Azərbaycan mədəniyyətinin özəlliklərinə, bu mədəniyyətdə ənənəvilik və açıqlığın, varislik və gələcəyə səmtlənmənin üzvi şəkildə birləşməsi məsələlərinə xüsusi diqqət yetirilir.

Cəmi: 1 :Durduğu yer: OZ (1)

Bədii ədəbiyyat:

84(5Aze)

A14 Abdullayev , Güloğlan Səməd oğlu. Gül, oğlan, Güloğlanın bir həftəsi : (168 lətifə) / G. S. Abdullayev ; red. G. Abdullayeva. - Gəncə : ?, 2010. - 52 s. ; 20 sm. - 150 экз. - həd.

Annotasiya: Güloğlan Abdullayevin bu kitabı onun oxucularla üçüncü görüşüdür. Kitaba müəllifin müxtəlif illərdə qələmə aldığı bir sıra maraqlı lətifələr daxil edilmişdir. Durduğu yer: Cəmi: 5 : AB (1), OZ (1), F2 (1), F5 (1), F13 (1)

84(5Aze)

A37 Axundov, Sahib İbrahim oğlu. İmzamı dünyaya nahaq gətirdim . **II cild** .
Seçilmiş əsərləri . - Bakı : Təknur, 201. - 804 s.

Annotasiya: Sahib İbrahimlinin "İmzamı dünyaya nahaq gətirdim" adlı (Seçilmiş əsərləri, II cild) bu kitabında onun 40 ildən artıq bir dövr ərzində yazdığı poetik nümunələr toplanmışdır. Kitabdakı şeirlər həm mövzu, həm də forma etibarı ilə müxtəlif və rəngarəngdir. İnanırıq ki, kitab oxucular tərəfindən rəğbətlə qarşılanacaqdır.

Durduğu yer: Cəmi 2 : AB (1), OZ (1)

84(5Aze)

B59 Binnətoğlu, Sabir. Mənzum məhəbbət məktubları. - Bakı : BXQR , 2011. - 64 s.

Annotasiya: Gəncə şəhərində fəaliyyət göstərən "Divani-hikmət" ədəbi məclisinin sədri, "Qızıl Qaya" jurnalının baş redaktoru, istedadlı şair Sabir Binnətoğlunun bu, sayca dördüncü şeirlər kitabıdır. Əvvəlki "Sən olmayanda", "Gecənin aydınlığında", "Məndən inciyən çiçək" kitabları müxtəlif mövzulara həsr olunsa da, "Mənzum məhəbbət məktubları" kitabında toplanan şeirlərin qayəsini dəruni məhəbbət və saf sevgi təşkil edir.

Durduğu yer: Cəmi 1 : OZ (1)

84(5Aze)

D47 Dəmirçioğlu, Məmməd. Səhra gülləri. - Bakı : Nurlan, 2010. - 284 s.

Annotasiya: "Səhra gülləri" istedadlı şair Məmməd Dəmirçioğlunun oxucularla üçüncü görüşüdür. Kitabda müəllifin dünya, həyat, gözəllik, varlıq-yoxluq, olum-ölüm, sevgi mövzusunda qələmə aldığı, əsasən, son illərdə yazdığı şeirləri ilə tanış ola bilərsiniz. Orijinal deyim duyum tərzilə seçilən bu şeirlər Nəsimi, Yunis Əmrə, Qaracaoğlan, Dadaloğlunun ürfani ənənələrini yeni poetik yanaşma tərzilə diqqəti cəlb edir.

Durduğu yer: Cəmi 1 : AB (1)

84(5Aze)

D47 Dəmirçioğlu, Məmməd. Söz-söz açılan göy üzü . - Bakı : OKA Ofset, 2011. - 374 s.

Annotasiya: Məmməd Dəmirçioğlunun 60 yaşına hazırlanmış bu kitabda görkəmli söz adamlarının onun yaradıcılığını ehtiva edən, dövrü mətbuatda çap olunmuş araşdırmalar, müsahibələr, dost təbrikləri və ədəbi fəaliyyətinin müxtəlif dövrlərini əhatə edən nümunələr verilib.

Cəmi:1 :Durduğu yer: AB (1)

84(5Aze)

G85 Göyçəli, Həsən. Ata yadigarı / H. Göyçəli (Kərimov Həsən Səməd oğlu) ; red. Ə. Vəkil. - 2006 : Nurlan, 2006. - 184 s.

Аннотация: "Ata yadigarı" Həsən Göyçəlinin sayca dördüncü kitabıdır. Məcmuəyə şairin son illərdə yazdığı poeziya nümunələri daxil edilmişdir.

Cəmi: 1: Durduğu yer: Ab (1)

84(5Aze)

G85 Göyçəli , Oruc. Anam yadıma düşür : şeirlər. - Bakı : Nərgiz, 2011. - 240 s.

Annotasiya: "Anam yadıma düşür" kitabı şair Oruc Göyçəlinin oxucularla dördüncü görüşüdür. Bu kitaba müəllifin müxtəlif illərdə qələmə aldığı bir sıra nümunələr daxil edilmişdir.

Cəmi:1 :Durduğu yer: AB (1)

84(5Aze)

İ-14 İstək, Nadir. Seçmələr və çeşmələr. - Gəncə : [s. n.], 2011. - 216 s.

Cəmi: 4 : Durduğu yer: AB (1), OZ (1), F1 (1), F13 (1)

84(5Aze)

Q46 Qəmər ana (Məsimova Qəmər Ziyad qızı) . Dünyanın sevgi üzü . - Bakı : Araz, 2011. - 224 s.

Durduğu yer: Cəmi :2 : AB (1), F5 (1)

84(5Aze)

Q46 Qəmər ana(Məsimova Qəmər Ziyad qızı) . Kaş geriyə dönə, ötən o günlər . - Bakı : Araz, 2008. - 212 s.

Cəmi :2 ; Durduğu yer: AB (1), F5 (1)

84(5Aze)

Q46 Qəmər ana (Məsimova Qəmər Ziyad qızı) . Ürək sözə baxmır. - Bakı : Araz, 2008. - 196 s.

Cəmi:2 ; Durduğu yer: AB (1), F5 (1)

84(5Aze)

Q61 Qoca, Bilal. Şair ömrü-şeyr ömrü. - Bakı : Mütərcim, 2011. - 192 s.

Cəmi:1 ; Durduğu yer; OZ (1)

84(5 Aze)

M51 Mahmudqızı, Çiçək. Bənövşə yaşlar : şeirlər. - Bakı : Nurlan, 2011.-182 s.

Annotasiya: "Bənövşə yaşlar" istedadlı şairə Çiçək Mahmudqızının ilk kitabıdır. Bir ömrün fəlsəfi, sevgi yaşantıları özünə məxsus poetik dillə qələmə alınmışdır. Kövrək intonasiya, maraqlı bənzətmələr onun şeirlərini fərqləndirən cəhətlərdəndir.

Cəmi 4 : Durduğu yer: AB (1), OZ (1), F2 (1), F5 (1)

84(5Aze)

M34 Mehdi, Qərib. Nizami aydın şəhidliyi. - Bakı : Vektor, 2008. - 116 s.

Annotasiya: Qərib Mehдинin "Nizami Aydın şəhidliyi" kitabında şəhid şairimiz Nizami Aydın hamıya örnək olan ömürlüyündən bəhs olunur. Nizami Aydın kimilərinin həyat yolunu oxuyub öyrənənlər Vətən eşqinə alovlanıb Böyük Vətənçi olurlar. Şəhidliyə hazır olmayanlar qalib ola bilməz.

Cəmi 2 : Durduğu yer: AB (1), OZ (1)

84(5Aze)

M51 Məmmədov, Akif Səməd .Seçilmiş əsərləri. **I cild :** Şeirlər. - Bakı : OKA Ofset, 2012. - 479 s.

Annotasiya: Bu toplu görkəmli Azərbaycan şairi Akif Səmədin haqq dünyasına qovuşandan sonra nəşr olunan ilk kitabıdır. Kitab şairin sağlığında nəşr olunmuş "Qıblə yelləri", "Uzaqlardan gəlirik", "Adəmdən...", "Ömrü özünə yaşasan" və "Özümə yol" adlı kitablarının əsasında tərtib edilib.

Durduğu yer: Cəmi 5 : AB (1), OZ (1), F2 (1), F5 (1), F13 (1)

84 (5Aze)

R99 Ulutürk, Xəlil Rza. Lefortovo zindanında / X. R. Ulutürk ; tərt. ed. F. Ulutürk ; red. və ön söz müə. Ə. Əsgərli ; nəşir. Q. İsmayıloğlu. - Bakı : Çinar-Çap, 2006.- 482 s.

Аннотация: Kitabda istiqlal şairi, milli azadlıq mücahidi Xəlil Rza Ulutürk azadlıq mübarizəsindəki iştirakının bəzi səhifələri, habelə, onun Lefortovo zindan həyatının mühüm tarixçəsi ifadə olunmuşdur. Əsər gənclərimizin hərbi vətənpərvərlik və dövlətçilik tərbiyəsi, vətənə, xalqa, torpağa əqidəcə, məsləkcə bağlanmaq sahəsində qiymətli salnamədir.

Cəmi: _всего 1 : Ab (1)

84(5Aze)

Y92 Yusifli, Yəhya. Susma ürəyim, nəğməni de, ellər eşitsin : qəzəllər . - Bakı : [s. n.], 2011. - 266 s.

Annotasiya: Y. Yusiflinin oxucularla bu görüşü klassik şeirə, qəzələ olan böyük məhəbbətini ifadə edir. Qəzəllərinin şah mövzusu Vətən məhəbbətinin, insani hissələrin tərənnümünə həsr olunub. İnanırıq ki, şairin bu kitabı geniş oxucu kütləsinin diqqətini cəlb edəcək, sevilə-sevilə oxunacaqdır.

Cəmi: 1 :Durduğu yer: OZ (1)

İncəsənət:

85.29

Q-24 Qara Qarayevi anarkən= Вспоминая Кара Караева : məqalələr toplusu / Azərbaycan Milli Elmlər Akademiyası, Memarlıq və İncəsənət İnstitutu. - Bakı : Elm, 2002. - 160 s.

Аннотация: Bu kitabda böyük bəstəkar və alim Qara Qarayevə həsr edilmiş elmi konfransın materialları məqalələr toplusu şəklində təqdim edilmişdir. Kitabın ön sözündə Qara Qarayevin yaradıcılığının xasiyyətnaməsi verilmiş, məqalələrdə bəstəkar xalq musiqinin bilicisi, alim mütəfəkkir, simfoniyaçı kimi təqdim edilmişdir.

Cəmi: 1 : Fon (1)

Din:

86.38

Q-89 Qurani-Kərim və açıqlamalı məali / Az. dilinə tərc. ed. F. Qaraoğlu. - Ankara : Sistem Mətbəəçilik, 2003. - 604 s.

Cəmi: 1 : OZ (1)

Fəlsəfə:

87

Ə46 Ələkbərov, Faiq Milli ideologiya probleminə tarixi- fəlsəfi baxış : i hissə. - Bakı : Təknur, 2011. - 2011 c.

Azərbaycan Milli Elmlər Akademiyası Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutunun Elmi Şurasının 20 aprel 2011-ci il 4 saylı ("Fəlsəfə

Анотасија: Monoqrafiyadan fəlsəfə, tarix, politologiya, ədəbiyyat, dilçilik, etnoqrafiya, kulturologiya və b. elm sahələrində çalışan müxtəlif səviyyəli mütəxəssislərin - tələbələrin, magistrlərin, müəllimlərin, eyni zamanda geniş oxucu kütləsinin faydalanması nəzərdə tutulur.

Cəmi:2 :Durduğu yer: AB (1), OZ (1)

87.6

M87 Müasir mərhələdə sosial fəlsəfənin aktual problemləri : məqalələr toplusu. - Bakı : Təknur, 2011. - 176 s.

Анотасија: Oxucuların diqqətinə çatdırılan məcmuda sosial fəlsəfənin bir sıra aktual problemləri, o cümlədən, sosial fəlsəfənin mahiyyətinə və məzmununa dair araşdırmalar, fəlsəfədə insan problemi, yeni dünyagörünüşü, multimədəni cəmiyyətlərdə dil siyasəti, cəmiyyətin inkişafında sosial idarəetmə, elita və ideologiya, sosial siyasətdə həyat səviyyəsi məsələləri, müharibə və sülh, fəlsəfə və sosiologiyanın ortaq və fərqli cəhətləri, qlobal təkamülçülük və XXI əsrin sosial-mənəvi həyatında onun rolu, Qərb sosial fəlsəfəsində siyasi realizm ənənələri, azərbaycançılıq məfkurəsi və. s. məsələlər təhlil edilir.

Cəmi:1 : OZ (1)

Psixologiya.

88.5

Q 77 Qrin, Robert . Hakimiyyətin 48 qanunu. **İkinci kitab** : 13 - 24 - cü qanunlar. - Bakı : Hüquq ədəbiyyat, 2011. - 172 s.

Annotasiya: Bu, ibtidaidən başlamış prezidentlik səviyyəsinə qədər hakimiyyət haqqında ən qeyri-əxlaqi, ən qalmaqallı, ən alçaldıcı... və eyni zamanda, ən doğru kitabdır. Hakimiyyətdə olmağın çox gözəl formulə edilmiş ən maraqlı, həm də nadir tarixli faktlarla əsaslandırılmış sərt və amansız qanunlarını dərk edərək, bundan sonra çətinlik çəkmədən "kiçik" rəislərin və dünyamızın güclü adamlarının bu və ya digər sözləri və hərəkətləri arxasında nələrin dayandığını başa düşəcək, onların xüsusi ciddi-cəhdlə gizlətməyə çalışdıqları şeylər barədə məlumat alacaqsınız.

Cəmi: 5 :Durduğu yer: AB (1), OZ (1), F1 (1), F2 (1), F7 (1)

88.5

Q 77 Qrin, Robert . Hakimiyyətin 48 qanunu / R. Qrin. **Üçüncü kitab** : 25- 36 - cı qanunlar. - Bakı : Hüquq ədəbiyyat, 2011. - 196 s.

Annotasiya: Bu, ibtidaidən başlamış prezidentlik səviyyəsinə qədər hakimiyyət haqqında ən qeyri-əxlaqi, ən qalmaqallı, ən alçaldıcı... və eyni zamanda, ən doğru kitabdır. Hakimiyyətdə olmağın çox gözəl formulə edilmiş ən maraqlı, həm də nadir tarixli faktlarla əsaslandırılmış sərt və amansız qanunlarını dərk edərək, bundan sonra çətinlik çəkmədən "kiçik" rəislərin və dünyamızın güclü adamlarının bu və ya digər sözləri və hərəkətləri arxasında nələrin dayandığını başa düşəcək, onların xüsusi ciddi-cəhdlə gizlətməyə çalışdıqları şeylər barədə məlumat alacaqsınız.

Cəmi: 5 :Durduğu yer: AB (1), OZ (1), F1 (1), F2 (1), F7 (1)

Bibliografik vəsaitlər:

91.9:2

M 51 Akademik Yusuf Məmmədəliyev : bibliografiya. - Bakı : "Şərq - Qərb", 2011. - 276 s.

Annotasiya: Neft kimyasının bünəvrəsini qoymuş tədqiqatçı - alim, ictimai və siyasi xadim, akademik Yusuf Məmmədəliyevin elmi əsərlərinin bibliografik göstəricisi Azərbaycan və rus dillərində çap edilmiş kitabların, monoqrafiyaların, habelə məcmuələrdə və dövri mətbuatda dərc olunmuş məqalələrini əhatə edir. Göstəricidə Y. H. Məmmədəliyevin həyatı və elmi fəaliyyətinin əsas tarixlərinin xronologiyası, elmi - pedoqoji fəaliyyəti haqqında qısa очерк, doktorluq və namizədlik işlərinə elmi rəhbərliyi, müəllif şəhadətnamələri, elmi, ictimai və siyasi fəaliyyəti, onun haqqında olan elmi - publisistik materiallar öz əksini tapmışdır.

Cəmi: 2 :Durduğu yer: AB (1), OZ (1)

Rus dilində:

Статистика:

60.0

Я 57 Ямпольский, Михаил . Физиология символического / М. Ямпольский.

Кн. 1 : Возвращение Левиафана : политическая теология, репрезентация власти и конец Старого режима. . - Москва : Новое литературное обозрение, 2004. - 800 с.

Аннотация: Новая работа известного культуролога Михаила Ямпольского посвящена метаморфозам власти во время перехода от абсолютной монархии к демократии. В книге на материале западноевропейской истории от позднего средневековья до Французской революции исследуется процесс постепенного ослабления магии королевского тела и перенос власти с персоны монарха на безличную структуру отношений между субъектами. Автор предлагает рассматривать власть с точки зрения ее репрезентации.

Имеются экземпляры в отделах: _ всего 2 : АБ (2)

История:

63.3 (5Aze)31

M22 Мамедова, Фарид. Кавказская Албания и Албаны : центр Исследований Кавказской Албании / Ф. Мамедова ; ред. З. Курбанова. - Баку : Цика, 2005. - 800 [1] с. ; 24 см. - Библог.: 785-794 с.

Аннотация: Работа освещает основные проблемы истории политической, социальной, культурной жизни исторического Азербайджана - Албании (III в. до н.э.- VIII в. н. э.) и далее аспекты истории поздних албан в IX-XIX вв; воссозданы этнические и политические, границы государства ; феодальные институты, структура государственной власти, непрерывность и преемственность правителей; выявлен пути проникновения и становления христианства государственной религией, путь становления Албанской Апостольской Автокефальной Церкви, формирование канонического права ; становление албанской историко-литературной традиции в V-XIX вв. ; сложение албанской этнической общности и место ее в этногенезе азербайджанского народа ; показаны пути и методы трансформации и деэтнизации албан ; выявлена роль их в истории Киликии XI-XIV вв. ; исследованы албанские истоки Карабахской проблемы.

Имеются экземпляры в отделах: _ всего 1 : ОЗ (1)

Культура:

71.0

К21 Караев, А. М. Социализация молодежи в коммуникативном пространстве современной культуры / А. М. Караев, В. И. Исмаилов ; нау. ред. Ф. Ф. Гасымзаде ; рец. В. О. Пигулевский, А. З. Абдуллаев. - Баку : Элм, 2005. - 228 с.

Аннотация: Новая социальная ситуация вызвала к жизни очередной всплеск интереса в области молодежных исследований, связанных с проблемами молодежных рынков труда, возможной безработицы, социальной защиты молодежи.

Имеются экземпляры в отделах: _всего 1 : ОЗ (1)

71.0

Л80 Лотмановский сборник / Е. Казарцев [и др.] ; Тартуский университет, Российский государственный гуманитарный университет.

Вып. 3 / ред. Л. Н. Киселева, Р. Г. Лейбов, Т. Н. Фрайман. - Москва : ОГИ, 2004. - 1008 с.

Аннотация: Очередной выпуск сборника, как и два предыдущих, является продолжением дела Юрия Михайловича Лотмана в области семиотики и истории культуры. Основу сборника составили материалы международного конгресса "Семиотика культуры: культурные механизмы, границы, самоидентификации", прошедшего в Тарту и Таллинне 26 февраля-2марта 2002 г. В последнем разделе публикуются доклады, прочитанные на молодежных Лотмановских чтениях в РГГУ в 2000 г.

Имеются экземпляры в отделах: _всего 3 : АБ (2), Ф1 (1)

Tərtib etdi:

**İnformasiya-resurs şöbəsinin müdiri
Məmmədova Tamella**

10.04.2012